

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətində  
fiziki şəxslərə göstərilən xidmətlər üzrə  
**TARIFLƏR CƏDVƏLİ**  
(Yeni redaksiyada)

\*Tariflər elan olunan gündən qüvvəyə minir.

<b>A. ƏMƏLİYYATLAR ÜZRƏ TARIFLƏR</b>	
<b>1. Hesabın açılması və bağlanması (valyuta növündən asılı olmayaraq)</b>	
1.1. Cari və ya əlavə cari hesabın açılması	pulsuz
1.2. Kredit hesabının açılması	pulsuz
1.3. Depozit hesabının açılması	pulsuz
1.4. Hesabların bağlanması	pulsuz
<b>2. Nağd pulun verilməsi*</b>	1 %
<p>*Qeyd 1: Cari hesabdan nağdlaşdırma zamanı müştərinin son 360 gün ərzində bütün eyni valyutalı nağd mədaxillər və məxariclər nəzərə alınır və nağd mədaxil edilən, lakin nağd məxaric edilməyən məbləğ qədər komissiyasız nağdlaşdırma limiti olur. Bu limitin hesablanması aşağıdakı bölgü üzrə eyni valyutalı hesablar arasında aparılır:</p> <p>1) Abşeron filiallarından məxaric zamanı - bütün Abşeron filiallarındakı hesablar üzrə 2) Digər regiondan məxaric zamanı – məxaric olunan regiondakı hesablar üzrə</p> <p>*Qeyd 2: Cari hesaba vəsait hüquqi və ya fərdi sahibkardan daxil olarsa vəsaitin nağdlaşdırılması zamanı 1% komissiya tutulur.</p> <p>*Qeyd 3: Cari hesaba vəsait eyni region daxilində olan digər fiziki şəxsin Unibank hesabından daxil olarsa vəsaitin məxarici zamanı nağdlaşdırma komissiyasının tutulması digər şəxsin hesabına vəsaitin daxil olma mənbəyinə uyğun olaraq müəyyən olunur. Cari hesaba vəsait Fərqli regionda olan digər fiziki şəxsin Unibankdakı cari hesabından daxil olduqda isə 1% komissiya tutulur.</p> <p>*Qeyd 4: Unicapital-dan fiziki şəxsin cari hesabına daxil olan vəsait üzrə (Uniforex, Utrader, qiymətli kağız ödənişi və s.) nağdlaşdırma komissiyası tutulmur.</p> <p>Milli depozit mərkəzindən, Unicapitaldan və Unibank KB-dən qiymətli kağızların ödənişi üzrə, həmçinin dividendlərin ödənişi üzrə fiziki şəxsin cari hesabına köçürülən vəsaitin nağdlaşdırması zamanı komissiya tutulmur.</p>	
<b>3. Depozit üzrə əməliyyatlar:</b>	
3.1. Depozitə məbləğin <b>nağd şəkildə</b> mədaxili	pulsuz
3.2. Depozitə məbləğin <b>nağdsız şəkildə</b> mədaxili	pulsuz
3.3. Depozit üzrə faizlərin və əsas məbləğin nağd şəkildə qaytarılması	Pulsuz*
<p>*Qeyd 1: Depozitə məbləğin nağdsız şəkildə mədaxili zamanı həmin vəsait üzrə komissiyasız nağdlaşdırma limiti olmazsa, vəsait komissiya tutulmadan depozit hesabına mədaxil edilir. Bu vəsait depozitdə min. 1 il müddətinə qalarsa, əmanətin məxarici zamanı nağdlaşdırma komissiyası tutulmur, əgər depozitdə 1 ildən az müddətdə saxlanılaraq, məxaric edilərsə həmin vəsaitə nağdlaşdırma komissiyası tətbiq olunur</p> <p>*Qeyd 2: Depozit məbləği və faizi digər regiondakı cari hesaba köçürülərək məxaric olunarsa komissiya tutulmur.</p>	
<b>4. Nağd pul vəsaitlərinin inkassasiyası</b>	əlavə razılaşmaya əsasən
<b>5. Hesab üzrə çıxarışın verilməsi:</b>	
• Tələb olunan müddət üzrə hər gün üçün ayrı çıxarışın verilməsi	2 AZN və ekvivalenti
• Aylıq	pulsuz
<b>6. Arayışın verilməsi</b>	10 AZN və ekvivalenti

<b>6.1. Borc üzrə arayışın verilməsi</b>	20 AZN
<b>7. Ödəmə və köçürmələr</b>	
<b>7.1 Digər banklara milli valyutada köçürmələr*</b>	0,12% (min. 1 AZN, maks 120 AZN)
*Qeyd:Azərbaycan daxilində hesab nömrəsinə 45013 –digər kreditorlar (filiallarda hesabın müxtəlif adı ola bilər) tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.	
<b>7.2. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (milli valyutada olan əməliyyatlar üçün)</b>	10 AZN
<b>7.3. Vəsaitin filiallararası köçürülməsi</b>	
Müştəri digər filialda olan öz hesabını və ya 3-cü şəxsin hesabını birbaşa möhkəmləndirmək məqsədi ilə nağd və ya nağdsız vəsait köçürərsə	
7.3.1. Nağd vəsaitin kassadan cari hesaba köçürülməsinə görə	0%
7.3.2. Vəsaitin nağdsız şəkildə cari hesabdan digər hesaba köçürülməsinə görə	0%
Qeyd: Köçürülən məbləğlərin məxarici zamanı 6-ci bənddə nəzərdə tutulan tariflər tətbiq olunur.	
<b>7.4 Azərbaycan ərazisində benefisiarın xeyrinə xarici valyutada edilən köçürmələr*</b>	0,12%(min. 10 USD/EUR/GBP, 300 RUR, maks. 100 USD/EUR/GBP, 3000 RUR)
*Qeyd:Azərbaycan daxilində hesab nömrəsinə müştərinin adına hesab açılmadan tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.	
<b>7.5. Azərbaycandan kənara xarici valyuta vəsaitlərinin köçürülməsi (USD/EUR/GBP/RUR)*</b>	0,3% (min. 20 USD/EUR/GBP, 2000 RUR, maks 500 USD/EUR/GBP, 33000 RUR )
<b>7.6. Vəsaitlərin digər valyutada xaricə köçürülməsi*</b>	0,3% (min. 30 USD, maks 500 USD ekvivalentində)
<b>7.7. Fiziki şəxsin avtomobil alışı və daşınması xərcləri üçün Azərbaycandan kənara xarici və digər valyuta vəsaitlərin köçürülməsi</b>	0,3% (min 60 USD/EUR/GBP/ 4000 RUR, maks 500 USD/EUR/GBP, 33000 RUR ), digər valyutada 0,3% (min 60 USD, max 500 USD ekvivalentində)
<b>7.7 bəndində qeyd olunan köçürmələr üzrə Sığorta depoziti**</b>	50 AZN və ekvivalenti
*Ekvivalent Unibank KB-ın nağd satış məzənnəsi ilə hesablanır. **Köçürmə üzrə təsdiqedicə sənədlərin (Yük Gömrük Bəyannaməsi/ xidmət təstiqləyən akt) düzgün qaydada Banka təqdim edilməsi halında sığorta depoziti geri müştəriyə qaytarılır. Əgər qanunla müəyyən edilmiş müddət çərçivəsində müştəri sənədləri düzgün qaydada təqdim etməzsə sığorta depoziti gəlirə siliir.	
<b>7.8. Müxbir bankların xaricə köçürmə zamanı xərcləri</b>	Fakt üzrə
<b>7.9. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (xarici valyutada olan əməliyyatlar üçün)</b>	Fakt üzrə, min 50 USD/EUR/GBP; 1500 RUR
Qeyd: 1. Köçürmələr və daxilomalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştəridən fakt üzrə tutulur; 2. Beynəlxalq multivalyuta hesablaşmaları zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
<b>7.10. Pul köçürmə sistemləri üzrə köçürmələr</b>	Sistemə aid tarif cədvəli üzrə
<b>7.11. Bakı Fond birjasına və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə köçürmələr</b>	5 AZN
<b>8.Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələbi üzrə)</b>	Fakt üzrə, min 50 USD/EUR/GBP; 1500 RUR
<b>9. Cari və kart hesabına artıq ödənilmiş kredit məbləğinin məxarici</b>	
<b>9.1. Kredit cari hesaba nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)</b>	pulsuz
<b>9.2.Kredit cari hesaba nağdsız şəkildə qəbul olunubsa</b>	1%
<b>9.3. Kredit plastik kart hesabına qəbul olunubsa</b>	1% (min 1AZN/USD/EUR)
<b>9.4 Kredit borcu bağlanmış müştərilərin kreditə bağlı cari hesabına məhkəmədən həmin kredit ödənişi üçün artıq daxil olmuş vəsaitin məxarici</b>	pulsuz

<b>10. Valyuta mübadiləsi üzrə əməliyyatlar (nağdsız əməliyyatlar üçün). Müştəri tələbi və valyutanın alışı və satışı.</b>	0,5%
<b>Qeyd:</b> Beynəlxalq konvertasiya əməliyyatlarını aparan zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
<b>11. Cari və ya kart hesabına səhv ödənilmiş kredit üzrə konvertasiya</b>	
<b>11.1.</b> Səhv ödəniş nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz
<b>11.2.</b> Səhv ödəniş nağdsız şəkildə qəbul olunubsa	0.5%
<b>12. Cari və ya kart hesabına səhv ödənilmiş kreditin konvertasiyası üzrə məzənnəsi</b>	
<b>12.1.</b> Səhv ödəniş Unibank filiallarının kassasından, Cash İn, Milli Ön, Emanat qəbul olunarsa	Unibankın nağd əməliyyat məzənnəsi
<b>12.2.</b> Səhv ödəniş Azərpoçt, online və ya digər bankdan (Az.daxili və xarici) nağdsız qəbul olunarsa	Mərkəzi Bankın məzənnəsi
<b>13. Kreditlərin tərtibatı üzrə xərclər:</b>	
13.1. Proqram kreditləri	Məhsulun şərti ilə tənzimlənir
13.2. Proqramdan kənar digər təminatlı istehlak kreditləri üzrə*	Kredit məbləğinin 2%-i həcimdə ( min. 50 AZN/USD/EUR/GBP, maks. 1000 AZN/USD/EUR/GBP)
13.3. Proqramdan kənar digər təminatlı istehlak kreditləri üzrə*	Kredit məbləğinin 3%-i həcimdə (min. 10 AZN/USD/EUR/GBP)
13.4. AİF vəsiətləri üzrə kreditlərin tərtibatı	AİF tərəfindən müəyyən olunur.
* Bu tarif VİP kateqoriyalı müştərilərə şamil edilmir	
13.5. Kreditin vaxtının uzadılması və ya restrukturizasiya olunması	Restrukturizasiya məhsullarının şərtləri ilə tənzimlənir
<b>Qeyd:</b> Bank müvafiq proqramlar çərçivəsində xüsusi tariflər tətbiq etmək hüququnu özündə saxlayır.	
<b>Qeyd:</b> Bank avtokreditlərə aid olan və aşağıda göstərilən xidmətlər üçün əlavə komissiyon haqqı tutmaq hüququnu özündə saxlayır:	
<ul style="list-style-type: none"> <li>• avtomobilin girovdan azad edilməsi üçün DYP-yə növbədən kənar müraciət - 25 AZN.</li> <li>• avtomobilin idarə edilməsi və ya satılması məqsədi ilə etibarnamənin verilməsi – 10 AZN</li> </ul>	
<b>14. Girov şəklində çıxış edən daşınmaz əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi xərclərinin</b>	Qiymətləndirmə üzrə tariflər ilə tənzimlənir
<b>15. Forward əməliyyatları üzrə xidmət haqqı</b>	20 AZN
<b>16. 500 AVRO-luq əskinası xırda AVRO əskinaslara dəyişmək</b>	1%

**Qeyd:** Bu tariflər üzrə Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır

<b>B. DEPOZIT QUTULARININ İCARƏYƏ VERİLMƏSİ ÜZRƏ TARİFLƏR</b>	
<b>1. Baş ofisdə mövcud olan depozit qutuları</b>	
<i>Qutunun ölçüləri (mm)</i>	<i>Aylıq icarə haqqı, AZN</i>
41 X 260 X 445	30
64 X 260 X 445	40
116 X 260 X 445	45
166 X 260 X 445	50
291 X 260 X 445	100
Sığorta depoziti	150

<b>2. Filiallarda mövcud olan depozit qutuları</b>	
<i>Qutunun ölçüləri (mm)</i>	<i>Aylıq icarə haqqı, AZN</i>

55 X 320 X 490, 50 X 312 X 463	30
88 X 320 X 490	40
198 X 320 X 490, 200 X 312 X 463	50
308 X 320 X 490, 300 X 312 X 463	100
Sığorta depoziti	150

**\*Qeyd:** Depozit qutularına görə müştəridən alınan 150 AZN sığorta depozitinin güzəşt edilməsi səlahiyyəti İdarə Heyəti Sədrinin pərakəndə bank xidmətləri üzrə Müavininə verilsin

**Qeyd :** Depozit qutusunun açarlarının (birinin, yaxud hər ikisinin ) itirilməsi halında cərimə 200 AZN təşkil edir.

#### **Tarif cədvəlinə əlavə**

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olmadıqda tətbiq olunur.

Bütün komissiyalar əməliyyat aparılan valyuta ilə (müştərinin istəyi ilə başqa valyuta ilə) tutulur.

Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir.

Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırki tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırki tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur.